

“CFI FINANCIAL İNVESTİSİYA ŞİRKƏTİ” QSC

Açıqlanmalı olan dövrü məlumatlar

2025-ci il və 2026-cı ilin ilk səkkiz ayı üzrə

01 İdarəetmə orqanları və vəzifəli şəxslər barədə məlumat

Vəzifəli şəxs	Əsas iş yeri	Əlavə iş yeri	Telefon nömrəsi, elektron poçt	Təhsili və ixtisası
Müşahidə Şurasının sədri Karim Malas	CFI Financial Group Baş əməliyyat inzibatçısı	“CFI Financial İnvestisiya Şirkəti” QSC Müşahidə Şurasının üzvü	+994 12 599 90 99 info.az@cfi.trade	Kompüter və Biznes Hariri Kanada Universiteti Elm və Texnologiyalar Kompleksi
Müşahidə Şurasının üzvü Ahmad Khatib	CFI Financial Group Biznesin İnkişafı üzrə İcraçı Direktor	“CFI Financial İnvestisiya Şirkəti” QSC Müşahidə Şurasının sədri	+994 12 599 90 99 info.az@cfi.trade	Biznes Administrasiyası Beyrut Amerika Universiteti
Müşahidə Şurasının üzvü Mazen Abbas	CFI Financial Group Baş maliyyə inzibatçısı	“CFI Financial İnvestisiya Şirkəti” QSC Müşahidə Şurasının üzvü	+994 12 599 90 99 info.az@cfi.trade	Mühasibatlıq Al-Zaytoonah Universiteti
İdarə Heyətinin sədri Pərvanə Qasimova	“CFI Financial İnvestisiya Şirkəti” QSC İdarə Heyətinin sədri	yoxdur	+994 12 599 90 99 info.az@cfi.trade	Hüquqşünaslıq Bakı Dövlət Universiteti
İdarə Heyətinin üzvü Elie Aoun	Credit Financier Invest (CFI) Ltd Baş icraçı direktor	“CFI Financial İnvestisiya Şirkəti” QSC İdarə Heyətinin üzvü	+994 12 599 90 99 info.az@cfi.trade	Biznesin idarə edilməsi və maliyyə Sagesse Universiteti
İdarə Heyətinin üzvü Nour Jbarah	CFI Financial Group Xəzinədarlıq və Maliyyə Əməliyyatları üzrə rəhbər	“CFI Financial İnvestisiya Şirkəti” QSC İdarə Heyətinin üzvü	+994 12 599 90 99 info.az@cfi.trade	Maliyyə və bankçılıq Al Bayt Universiteti


02 Şirkətə aidiyyəti olan şəxslərlə aparılmış əməliyyatlara dair ümumi məlumatlar

Yoxdur

03 Cəlb edilmiş maliyyə vəsaitləri

1 450 000 manat

04 Təşkilati struktur



05 Səhmdar kapitalının gəlirliyi və dividend siyasəti

2025-ci il üzrə audit olunmuş maliyyə hesabatlarına əsasən, şirkətin il üzrə cəmi zərəri **4 243 403 manat**, cəmi kapitalı **1 513 492 manat** təşkil etmişdir.

Şirkət nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Şirkətin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın Mülki Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.

Adi səhm üzrə dividend Şirkətin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. İmtiyazlı səhm üzrə dividend Şirkətin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsinə təmin etmək üçün Şirkət öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) Şirkətin müşahidə şurasının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.

Şirkət adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir. Dividendlərin hesablanmasında (bölüşdürülməsində) ilk növbəlik hüququnu verən imtiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə

dividendlərdən əvvəl bölüşdürülür. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.

Əgər Şirkətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, Şirkət dividendləri elan edə və ödəyə bilməz.

06 İnvestisiyaların həcmi və mənbəyi

Mövcud deyil

07 Şirkətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi

Növü, forması	Adi, adlı, sənədsiz səhm
Dövlət qeydiyyat nömrəsi	AZ1001019715
Sayı	6 000 ədəd
Nominal dəyəri	1 000 (bir min) manat

Səhm mülkiyyətçiləri Şirkətin Nizamnaməsi və Mülki Məcəllənin 106-1-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlara malikdir.

08 İctimai layihələr

Hesabat dövrü ərzində Şirkət tərəfindən aşağıdakı ictimai layihələr həyata keçirilmişdir:

- 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təlim. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün maliyyə savadlılığı üzrə təlim keçirilmişdir.
- "CFI Online Akademiyası"nın istifadəyə verilməsi. Şirkət tərəfindən "CFI Online Akademiyası" onlayn tədris portalı istifadəyə verilmişdir. Portal video dərslərlər əsasında qurulub və vətəndaşlara öz maliyyə və investisiya biliklərini təkmilləşdirmək imkanı yaradır.

09 Reytinglər barədə məlumat

Mövcud deyil

10 Şirkətdə fəaliyyət göstərən daxili komitələr haqqında məlumat

Şirkətdə yalnız bir komitə — Audit Komitəsi fəaliyyət göstərir. Audit Komitəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-12-ci, «Daxili audit haqqında» Qanunun 4.2-ci maddələrində, «İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartlarının» 8.2-ci bəndində müəyyən edilən vəzifələri həyata keçirir.

Audit Komitəsinin tərkibi — üzvlər: Ahmad Khatib və Anas Jumaa

11 Şirkətin rəhbərliyində və təşkilati strukturunda baş verən əhəmiyyətli dəyişikliklər haqqında məlumat

Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılmış və təşkilati struktur yenilənmişdir.

12 Şirkətin Mükafatlandırma siyasətinin əsas prinsipləri

Mükafatlandırma siyasəti aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

- Şirkətin strateji hədəflərə nail olmasına yönəldilməli;
- Şirkətin uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə əsaslanmalı;
- Şirkətin risk iştahasına adekvat olmalı və izafi risk qəbulunu məhdudlaşdırmalı;
- Şirkət tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə təşviq etməməli;
- Maraqlar münaqişəsinə yol verməməlidir.

13 Şirkətin son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat

«Baker Tilly Azərbaycan» QSC (VÖEN: 1300755991)

14 Şirkətin filialları haqqında məlumat

Mövcud deyil

15 Şirkətin törəmə təsərrüfat cəmiyyətləri barədə məlumat

Şirkətin investisiya fondlarının idarəedilməsi fəaliyyətinə lisenziyası olan «CFI Asset Management» MMC-də 990 (doqquz yüz doxsan) payı mövcuddur (99% iştirak payı).

16 Şirkətin kapitalında müvafiq iştirak payına malik olan səhmdarlar və onların iştirak payları barədə məlumat

Səhmdar	İştirak payı	Səhmlərin sayı	Qeyd
CFI FINANCIAL GROUP HOLDING LIMITED	98%	5 880 ədəd	Təmsil edən: Direktor Hisham Mansour
Abbas Mazin	1,85%	111 ədəd	—
Karim Malas	0,15%	9 ədəd	—

17 2025 və 2026-cı ilin birinci yarımlı üzrə müştərilərdən daxil olan şikayətlərin sayı, məzmunu və nəticələri barədə ümumiləşdirilmiş məlumat

Müvafiq dövr üzrə şikayətlərin sayı 21 olmuşdur.

Şikayətlərin məzmunu: şikayətlərin əsas mövzuları aşağıdakı istiqamətləri əhatə etmişdir:

- **Ticarət platformalarının funksionallığı və texniki məsələlər** — Multi-Asset, MetaTrader 5 və TradingView platformalarında giriş problemləri, interfeys, mobil tətbiqin funksionallığı, sifarişlərin icrası ilə bağlı texniki çətinliklər;
- **Ticarət əməliyyatlarının icrası** ilə bağlı müraciətlər;
- **Onboarding və məhsul əlçatanlığı** — müəyyən maliyyə alətlərinin platformada mövcudluğu və onboarding prosesi ilə bağlı müraciətlər;

- **Müştəri xidməti və kommunikasiya** — müştərilərlə əlaqə tezliyi və digər xidmət keyfiyyəti ilə bağlı müraciətlər.

Nəticələr: bütün müraciətlər araşdırılmış, müştərilərə ətraflı izahat verilmiş və müvafiq tədbirlər görülmüşdür.

CFI

2025–2028-Cİ İLLƏR ÜÇÜN**İNKİŞAF STRATEGİYASI ÜZRƏ XÜLASƏ**

“CFI Financial İnvestisiya Şirkəti” QSC • CFI Azərbaycan

Azərbaycanın dinamik inkişaf edən kapital bazarında öz mövqelərini formalaşdırmaq və gücləndirmək məqsədilə tərtib olunmuş bu sənəd, **CFI Financial İnvestisiya Şirkəti QSC-nin (bundan sonra CFI Azərbaycan) 2025–2028-ci illər üçün İnkişaf Strategiyasıdır.**

ŞİRKƏTİN STRATEJİ BAXIŞI VƏ MISSİYA BƏYANATI

CFI Azərbaycan 2025–2028-ci illərdə Azərbaycanın kapital bazarında aparıcı investisiya şirkətinə çevrilməyi hədəfləyir. Bizim məqsədimiz ölkə iqtisadiyyatının şaxələndirilməsini və maliyyə ekosisteminin möhkəmlənməsini dəstəkləyən, regionda yüksək etibar qazanmış və innovativ bir maliyyə qurumu olmaqdır. Fəaliyyətimizin uzunmüddətli dayanıqlığını təmin etmək məqsədilə, görəcəyimiz işlərə əhəmiyyətli təsir göstərə biləcək ekoloji, sosial və idarəetmə (ESİ) amillərini diqqətlə nəzərdən keçiririk.

Bu strateji baxış, CFI Azərbaycanın bazarda lider mövqelərə yüksəlməsi üçün zəruri olan böyük həcmli investisiyalara və iddialı məqsədlərə söykənir.

CFI Azərbaycanın əsas missiyası müştərilərinə maliyyə məqsədlərinə çatmağa kömək etməkdir.

Missiyamız aşağıdakı əsas prinsiplərə əsaslanır:

- Müştəriönlülük
- Peşəkarlıq
- İnnovasiya və texnoloji üstünlük
- Etibarlılıq və şəffaflıq
- Bazarın inkişafına dəstək
- Məsuliyyət və dayanıqlılıq
- Riskə qarşı şüurlu yanaşma

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ VƏ GÖRÜLƏCƏK İŞLƏR

Korporativ idarəetmənin gücləndirilməsi və normativ tələblərə əməl olunması

- **Azərbaycan tənzimləyici bazası ilə tam sinxronlaşma** təmin ediləcək, bütün proseslərdə şəffaflıq gözləniləcək.
- **Müştəri aktivlərinin qorunması** və maliyyə sabitliyi üçün **qabaqcıl risk idarəetməsi sistemi** tətbiq olunacaq.
- **Baş Komplayens Mütəxəssisi (CCO)** təyin olunacaq və o, bütün tənzimləyici fəaliyyətlərə nəzarət edəcək.
- Daxili siyasətlər tənzimləyici dəyişikliklərə uyğun olaraq **müntəzəm yenilənəcək**.
- **İllik idarəetmə auditləri** və **rüblük daxili auditlər** keçiriləcək, həmçinin riskləri azaltmaq üçün **kompleks komplayens proqramı** hazırlanacaq.
- **Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyələrinə uyğun olaraq daxili risk idarəetmə mexanizmləri gücləndiriləcək**.
- Komplayensin monitorinqi və hesabatlılıq üçün **avtomatlaşdırılmış sistemlər** tətbiq olunacaq.
- **Şəffaflıq və hesabatlılığı** təmin etmək məqsədilə tənzimləyici hesabatlar strukturlaşdırılmış şəkildə hazırlanacaq.
- Korporativ idarəetmənin effektivliyini ölçmək üçün **Əsas Performans Göstəriciləri (KPI)** müəyyən ediləcək.

- Tənzimləyici orqanlarla **fəal qarşılıqlı əlaqə** qurulacaq və **məlumat verən şəxslərin müdafiəsi siyasəti** tətbiq ediləcək.
- Kompayens standartlarını qabaqcıl təcrübələrlə müqayisə etmək üçün **dövri xarici qiymətləndirmələr** keçiriləcək.

Pərakəndə və institusional müştəri bazasının genişləndirilməsi

- **Hədəflənmiş marketing kampaniyaları, maliyyə savadlılığının artırılması təşəbbüsləri və münasib ilkin investisiya variantları** geniş auditoriyanın cəlb edilməsinə yönəldiləcək.
- **Ticarət sisteminin Bakı Fond Birjası və Milli Depozit Mərkəzi ilə inteqrasiyası**, intuitiv onlayn platforma və mobil əlçatanlıq investorlar üçün rahatlığı artıracaq. Həmçinin, **avtomatlaşdırılmış ticarət alətləri, qabaqcıl analitika və süni intellektə əsaslanan tövsiyələr** treyderlərə qərar qəbul etməkdə kömək edəcək.
- CFI Azərbaycan həmçinin **gəlir kanallarını diversifikasiya etmək** üçün yeni maliyyə alətləri təqdim edəcək və **broker xidmətləri spektrini genişləndirəcək**. Banklar, FinTex şirkətləri və universitetlərlə **tərəfdaşlıqlar** bazar əhatəsini genişləndirəcək.
- **24/7 müştəri dəstəyi, fərdiləşdirilmiş ticarət təcrübəsi və loyallıq proqramları** ilə CFI Azərbaycan treyder məmnuniyyətini artırmağı hədəfləyir. Bu tədbirlər şirkətin bazardakı rəqabət qabiliyyətini xeyli gücləndirəcək.

Fərdi məlumatların qorunması və informasiya təhlükəsizliyi üzrə tədbirlər

İnformasiya təhlükəsizliyi üzrə məsul şəxsin təyin olunması. İnformasiya təhlükəsizliyinin təməl prinsipləri:

- Məlumatların şifrələnməsi
- Məlumatların etibarlı saxlanması və ehtiyat nüsxəsi
- DDoS və kiberhücumlardan müdafiə
- Daxili nəzarət

Fərdi məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi üzrə əlavə addımlar:

- Qabaqcıl kibertəhlükəsizlik protokolları
- Müntəzəm auditlər və qiymətləndirmələr
- İnsidentlərə reaksiya strategiyaları
- Müştəri təlimləri

Digər prioritet istiqamətlər

- **Pərakəndə müştəri bazasının genişləndirilməsi**
- **Müştəri məmnuniyyətini və sadıqlığını artırmaq üçün tədbirlər**
- **Bazar tendensiyalarına uyğun davamlı gəlir artımının təmin edilməsi**
- **İnvestisiya xidmətlərinin əlçatanlığını artırmaq üçün tədbirlər:**
 - Rahat rəqəmsal platformalar
 - Çoxdilli dəstək
 - Çevik investisiya seçimləri
 - Yerli qurumlarla tərəfdaşlıq
 - Əlverişli qiymət modelləri
- **Satış taktikaları:**

- Satış kanallarının səmərəli istifadəsi
- Satış komandasının bacarıqlarının artırılması

AZƏRBAYCANIN QIYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycanın yerli qiymətli kağızlar bazarına baxış

Azərbaycanın qiymətli kağızlar bazarı ölkə iqtisadiyyatının nisbətən gənc və inkişaf etməkdə olan sektorudur. Bu bazar əməliyyatların səmərəliliyini artırmaq və yeni investorlar cəlb etmək üçün öz infrastrukturunu modernləşdirməyə və təkmilləşdirməyə davam edir.

I. Azərbaycan qiymətli kağızlar bazarının strukturu

Struktur iki əsas segmentdən ibarətdir:

- **Kapital bazarı**
- **Borc bazarı**

II. Bazarın əsas iştirakçıları

- Emitentlər
- İnvestorlar
- Birjalar və ticarət sistemləri
- Peşəkar iştirakçılar
- Tənzimləyici orqan

III. Qiymətli kağızların əsas növləri

- Səhmlər
- İstiqrazlar

IV. Ticarət, hesablaşmalar, tənzimləmə və nəzarət

- Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB)
- Bakı Fond Birjası (BFB)
- Milli Depozit Mərkəzi (MDM)
- Yerli banklar

V. Bazarın mövcud maneələri

Son illərdə Azərbaycanın qiymətli kağızlar bazarı dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin ticarət həcmələri nisbətən aşağı səviyyədə qalmaqdadır və əməliyyatların əksəriyyəti dövlət qiymətli kağızlarının payına düşür. Likvidlik problemləri və xarici investorların az olması bazarın genişlənməsini ləngidir.

VI. Böyümə perspektivləri

Məhdud bazar ölçüsü ilə bağlı çətinliklərə baxmayaraq, ölkə onun inkişafını stimullaşdırmaq üçün bir sıra addımlar atmağa davam edir:

- Likvidliyi artırmaq və daha çox investor cəlb etmək üçün **infrastrukturun təkmilləşdirilməsi**;

- **Hüquqi bazanın və investorları müdafiə mexanizmlərinin gücləndirilməsi;**
- Korporativ idarəetmə standartlarının yaxşılaşdırılması da daxil olmaqla, **bazarın şəffaflığının artırılması;**
- Kapital mənbələrini diversifikasiya etmək üçün **beynəlxalq investisiya fondlarının və qlobal oyunçuların cəlb edilməsi.**

VII. İqtisadiyyatda rolu

Qiymətli kağızlar bazarı ölkə iqtisadiyyatında şirkətlər üçün əlavə kapital cəlb etmə kanalı təmin etməklə və investorlara aktivlərin diversifikasiyası imkanları təklif etməklə həlledici rol oynayır. Bu sektorun inkişafı həmçinin maliyyə xidmətlərinin yaxşılaşmasına kömək edir və maliyyə bazarlarına etibarını gücləndirir.

Yerli qiymətli kağızlar bazarı həmçinin effektivliyini və etibarlılığını artırmağa yönəlmiş bir sıra əsas dəyişikliklərə hazırlaşır:

- Yeni kliring və hesablaşma sisteminin tətbiqi
- Kliring funksiyalarının Milli Depozit Mərkəzinə (MDM) ötürülməsi
- Depozitara (MDM) məhdud bank lisenziyasının verilməsi
- Mərkəzi kontragent institutunun yaradılması
- Kommersiya banklarının investisiya xidmətləri göstərmək üçün lisenziyalaşdırılması

Azərbaycanın qiymətli kağızlar bazasının böyümə perspektivləri

Azərbaycanın qiymətli kağızlar bazarı bir sıra strateji təşəbbüslər və makroiqtisadi amillərlə dəstəklənən əhəmiyyətli böyümə potensialına malikdir. **CFI Azərbaycan** 2025–2028-ci illər ərzində bazanın inkişafını stimullaşdıracaq aşağıdakı əsas perspektivləri görür:

- Dövlət proqramları və strategiyaları
- Qeyri-neft sektorunun inkişafı
- Özəlləşdirmə proqramları
- Maliyyə savadlılığının artırılması
- Xarici investisiyaların cəlb edilməsi
- Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsləri

Kapital bazasının ölkə iqtisadiyyatında rolu

Qiymətli kağızlar bazarı Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynayır, o cümlədən:

- İqtisadiyyatın şaxələndirilməsi aləti
- İnvestisiyaların katalizatoru
- Əmanətlərin investisiyalara çevrilmə mexanizmi
- Şəffaflığın və korporativ idarəetmənin artırılması
- Ədalətli qiymətlərin formalaşması

Kapital bazasının risklərinin təhlili

Əsas risklərin müəyyən edilməsi. Kapital bazarı daima müxtəlif kateqoriyalı risklərin təsirinə məruz qalır. **CFI Azərbaycan** fəaliyyətinin sabitliyini təmin etmək və müştəri maraqlarını qorumaq məqsədi ilə bu amilləri sistemli şəkildə təhlil edir:

- Makroiqtisadi risklər
- Bazar riskləri
- Kredit riskləri
- Əməliyyat riskləri
- Tənzimləmə və komplayens riskləri

Bu təhlil əsasında **CFI Azərbaycanın 2025–2028-ci illər üçün risklərin qarşısının alınması və minimuma endirilməsi istiqamətində hərəkət planı** müəyyən edilmişdir.

CFI AZƏRBAYCANIN KAPİTAL BAZARINDA ROLU

CFI Azərbaycanın bazardakı mövqeyi

CFI Azərbaycan yerli qiymətli kağızlar bazarında fəal iştirak etməyi və əsas seqmentlərdə dayanıqlı irəliləyiş nümayiş etdirməyi hədəfləyir:

- Bazarın infrastrukturunun və likvidliyinin inkişafına töhfə
- Etibarlı və peşəkar bazar iştirakçısı kimi reputasiya

Proqnozlar

Keçmiş tendensiyaaların təhlilinə, əlverişli makroiqtisadi şərtlərə, hökumətin və ARMB-nin strateji təşəbbüslərinə əsaslanaraq, **CFI Azərbaycan** 2025–2028-ci illər ərzində Azərbaycanın qiymətli kağızlar bazarında **dayanıqlı və dinamik inkişaf** proqnozlaşdırır. Gözlənilən böyümə aşağıdakılarla təmin olunacaq:

- **Ümumi ticarət həcmnin artması:** proqnozlara görə, Bakı Fond Birjasında ümumi ticarət həcmi institusional və pərakəndə investorların artan aktivliyi, eləcə də emissiyaların sayının çoxalması səbəbindən **stabil və əhəmiyyətli artım** nümayiş etdirəcək. Gözlənilir ki, 2025–2028-ci illər ərzində ümumi əməliyyatların orta illik artım tempi hər il **ən azı 30–35%** təşkil edəcək.
- **Seqmentlər üzrə dinamika:** ən böyük artım **korporativ istiqrazlar** (yeni emitentlərin və yerləşdirmə həcmələrinin artması hesabına) və **REPO əməliyyatları** (bazarın likvidliyə artan ehtiyacı səbəbindən) seqmentlərində gözlənilir. Bu, bazarın likvidliyinin və dərinliyinin artırılmasına kömək edəcək. Qeyri-neft sektorunun böyüməsi səhmlərin ilkin yerləşdirilməsi üçün yeni imkanlar yaradacaq.
- **Emitentlərin və investorların sayının çoxalması:** maliyyə savadlılığının artırılması proqramları və şirkətlərin bazara çıxışını stimullaşdıran təşəbbüslər iştirakçı bazasının əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq.
- **Yeni maliyyə alətlərinin inkişafı:** strukturlaşdırılmış məhsullar və «yaşıl» istiqrazlar kimi yeni məhsulların tətbiqi və populyarlaşması bazarın ümumi həcminə əlavə töhfə verəcək.

Ticarət həcmələrinin artım proqnozları

CFI Azərbaycan 2025–2028-ci illər dövrü üçün Azərbaycan qiymətli kağız bazarının kapitallaşmasının davamlı və dinamik artımını proqnozlaşdırır, bu da aşağıdakı əsas amillərlə dəstəklənir:

- Yeni IPO-lar və korporativ istiqraz emissiyaları
- İnvestorların sayının artması
- Likvidliyin artırılması
- İslahatlar və tənzimləyicinin dəstəyi

- Xarici investisiyaların cəlb edilməsi

CFI Azərbaycanın təklif etdiyi xidmətlər

CFI Azərbaycan Azərbaycanın qiymətli kağızlar bazarında və beynəlxalq maliyyə bazarlarında geniş çeşidli, yüksək keyfiyyətli investisiya xidmətləri təklif etməklə fəxr edir. Hərtərəfli yanaşmamız həm fərdi, həm də institusional investorların ehtiyaclarını ödəmək, kapital bazarına effektiv çıxışı və hər mərhələdə peşəkar dəstəyi təmin etmək məqsədi daşıyır.

CFI Azərbaycanın əsas təklifi: Marja ticarəti (Forex)

Marja ticarəti sahəsində əsas xüsusiyyətlərimiz və üstünlüklərimiz:

- SWAP-free hesablar
- Sıfır-komissiyalı hesablar
- Dar spredlər
- Çoxsaylı ticarət platformaları və meydançalar
- Əməliyyatların sürətli icrası
- Qiymət sürüşmələrinin olmaması (No slippage)

Müştəri sifarişlərinin qəbulu və icrası xidməti (yerli bazar)

Üstünlüklərimiz və istiqamətlərimiz:

- Əməliyyat səmərəliliyi və sifarişlərin icra sürəti
- Keyfiyyətli müştəri dəstəyi və məsləhətlər
- Şəffaflıq və standart şərtlər

Öz hesabına (diler) əməliyyatlar

CFI Azərbaycan diler rolunda çıxış edərək qiymətli kağızlarla öz hesabına fəal əməliyyatlar aparır. Bu fəaliyyət, xüsusilə müəyyən alətlər üzrə təkrar bazarda likvidliyin qorunmasında mühüm rol oynayır.

Anderrayting və emissiyaların təşkili

Biz ilkin bazarda yeni qiymətli kağız buraxılışlarının təşkili və yerləşdirilməsi üzrə tam spektrli xidmətlər təqdim edirik. CFI Azərbaycan korporativ istiqrazların və ya səhmlərin ilkin yerləşdirilməsi yolu ilə kapital cəlb etmək istəyən şirkətlər üçün anderrayter və məsləhətçi kimi çıxış edir. Təcrübəmiz emitentlərə əməliyyatları effektiv şəkildə strukturlaşdırmağa və qiymətli kağızları geniş investor dairələri arasında uğurla yerləşdirməyə kömək edir.

Fərdi investorların portfelinin idarə edilməsi

CFI Azərbaycan fərdi investorların investisiya portfellerinin peşəkar idarə edilməsi xidmətlərini təklif edir. Biz müştərinin riskgötürmə qabiliyyətinə (risk-taking), onun maliyyə məqsədlərinə və investisiya üfünə uyğun gələn fərdi investisiya strategiyaları hazırlayır və tətbiq edirik. Məqsədimiz investorun profilinə uyğun olaraq riskləri idarə etməklə portfelin gəlirliliyini artırmaqdır.

İnvestisiya məsləhətlərinin verilməsi xidməti

Peşəkar komandamız müştərilərə istənilən növ investisiya məsləhətlərinin hazırlanması və təqdim edilməsi xidmətini təklif etməkdədir. Buraya fərdiləşdirilmiş investisiya strategiyalarının hazırlanmasına kömək, cari

portfellərin təhlili, investisiya imkanlarının və risklərinin qiymətləndirilməsi daxildir. Biz müştərilərə dərin bazar biliklərinə əsaslanaraq asan ticarət qərarları qəbul etməyə kömək edirik.

Təhsil proqramları

CFI Azərbaycan əhali və investorların maliyyə savadlığının artırılmasına fəal şəkildə sərmayə qoymağı planlaşdırır. Bu məqsədlə biz investisiyanın əsaslarını, bazar təhlilini, risklərin idarə edilməsini və müxtəlif maliyyə alətlərinin xüsusiyyətlərini əhatə edəcək seminarlar, vebinarlar və praktiki təlimlər təşkil edəcəyik. Bu proqramlar məlumatlı investorların dairəsini genişləndirməyə və kapital bazarını daha əlçatan etməyə yönəlmişdir.

CFI AZƏRBAYCANIN 2025–2028-Cİ İLLƏR ÜÇÜN STRATEJİ HƏDƏFLƏRİ VƏ TƏŞƏBBÜSLƏRİ

Ümumi strateji hədəflər

CFI Azərbaycan davamlı inkişafı, xidmət spektrinin genişləndirilməsini və investisiya məhsullarının əlçatanlıq səviyyəsinin artırılmasını təmin etmək, eyni zamanda ölkə iqtisadiyyatına töhfə vermək məqsədi daşıyan iddialı hədəflər qoyur.

CFI Azərbaycan özü üçün hansı hədəfləri müəyyənləşdirir?

2028-ci ilin sonunadək strateji hədəflərimizə aşağıdakılar daxildir:

- Bazarda lider mövqelər
- Müştəri bazasının artırılması
- Məhsul çeşidinin genişləndirilməsi
- Maliyyə səmərəliliyi
- Texnoloji liderlik

CFI Azərbaycanın öz (diler) vəsaitlərinin investisiyası, yerli bazarlarda investisiya strategiyasının hazırlanması

Öz (diler) vəsaitlərinin effektiv idarə edilməsi maliyyə sabitliyimizin və gəlirliyimizin əsas elementidir. **3–5 milyon manat** həcmində daimi sərbəst vəsaitə malik olan CFI Azərbaycan təkcə əlavə gəlir əldə etməyi deyil, həm də yerli qiymətli kağızlar bazarının likvidliyinin və dərinliyinin inkişafında fəal iştirak etməyi hədəfləyir. Yerli bazardakı investisiya strategiyamız gəlirlik, likvidlik və bazar təşəbbüslərinin dəstəklənməsini birləşdirən balanslaşdırılmış yanaşmaya əsaslanacaq.

İnvestisiya strategiyasının əsas istiqamətləri və hədəfləri:

- REPO əməliyyatlarında fəal iştirak
- Maliyyə Nazirliyinin dövlət istiqrazlarına (Dİ) investisiyalar
- Korporativ istiqrazlara investisiyalar
- Likvid səhmlərə investisiyalar
- Anderrayting və emissiya layihələrinin dəstəklənməsi
- Diler vəsaitlərinin idarə edilməsi prinsipləri

Strategiyanın digər əsas istiqamətləri

- Məhsul çeşidinin inkişafı
- Rəqəmsallaşma və texnoloji inkişaf

- Korporativ idarəetmənin və komplayensin gücləndirilməsi
- İnsan kapitalının inkişafı
- Peşəkar kadrların cəlb edilməsi və mövcud kadrların bilik və bacarıqlarının inkişafı
- Kapital bazarının təşviqi

STRATEGİYANIN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏŞKİLATİ DƏYİŞİKLİKLƏR

CFI Azərbaycanın 2025–2028-ci illər üçün inkişaf Strategiyasının uğurlu icrası üç əsas istiqamətdə kompleks təşkilati transformasiya tələb edir. Bu dəyişikliklər şirkətin dinamik dəyişən bazarda çevikliyini, səmərəliliyini və dayanıqlığını təmin etmək məqsədi daşıyır.

STRATEGİYANIN ƏLAVƏ ASPEKTLƏRİ VƏ YEKUN

Bu fəsil CFI Azərbaycanın inkişafa hərtərəfli yanaşmasını göstərən bir neçə mühüm elementi özündə cəmləşdirir, habelə strategiyanın əsas müddəalarını yekunlaşdırır.

Yerli bazarlarda rəqabət

Rəqabət üstünlüyümüz:

- CFI Holding-in beynəlxalq təcrübəsi
- İnnovativ texnologiyalar
- Müştəri xidmətinin keyfiyyəti
- Komandanın peşəkarlığı
- Çeviklik və adaptivlik

CFI Azərbaycanın 2025–2028-ci illər üçün rəqabət strategiyası aşağıdakılara yönələcək:

- İnnovasiyalar vasitəsilə intensiv artım
- Mükəmməl müştəri xidməti
- Məhsul çeşidinin genişləndirilməsi
- Effektiv və məqsədli marketing
- Hədəflənmiş segmentlərdə bazar payının artırılması

Layihələr

Maliyyə layihələri:

- Yeni texnoloji həllərə investisiyalar
- İnvestisiya fondunun yaradılması
- Yeni biznes istiqamətlərinin inkişafı

Sosial layihələr:

- Əhəlinin maliyyə savadlılığının artırılması
- Sosial məsuliyyət
- CFI Azərbaycanın tədbirləri

Brendinq və ictimaiyyətlə əlaqələr (PR)

- CFI Azərbaycan brendinqi
- İctimaiyyətlə əlaqələr (PR)

YEKUN

CFI Azərbaycanın **2025–2028-ci illər üzrə İnkişaf Strategiyası** yalnız şirkətin gələcək istiqamətini müəyyən edən bir yol xəritəsi deyil, həm də Azərbaycanın kapital bazarının inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına dərin sadiqliyimizin təcəssümüdür.

Biz inanırıq ki, bu strategiyanın uğurlu icrası CFI Azərbaycanın gələcəyi üçün möhkəm təməl təmin edəcək və milli inkişafa əhəmiyyətli töhfə olacaqdır.

İdarə Heyətinin sədri: Pərvanə Qasımova

Baş mühasib: İlhamə Osmanova

